



**MAYIS
SELİM**

**Hər əzaba dözə-dözə yaşadıdım,
Ürəyimi verib sözə, yaşadıdım.**

Bu kövrək, səmimi misralar cismən aramızda olmasa da, öz menali, təsirli şeirləri ilə yaddaşımızda yaşayan istedadlı şair Rövzət Dəmirçizadəyə məxsusdur. O, bir vaxtlar "Şəki fəhləsi" qəzeti nəzdində fəaliyyət göstərən məşhur "Səbuhi" ədəbi məclisinin ən tanınmış, fəal üzvlərindən biri idi. Rövzətin şeirləri təkcə şəkilli poeziyasevərlər tərəfindən deyil, respublika ədəbi ictimaiyyəti tərəfindən de həmişə maraqla qarşılanır və təqdir edilirdi. Şairin "Qatarda" adlı ilk kitabı 1968-ci ildə işıq üzü görmüşdür. Sonralar onun "Tut ağacı", "Səhər duyğuları", "Səslər", "Çörək ətri", "Ürəyimdə yaşayanlar", "Dünyaya və özümə bir baxış" adlı şeir kitabları çap olundu və bir-birinin ardına çıxan bu kitablar oxucular tərəfindən rəğbətlə qarşılandı. 1980-ci ildə isə Rövzət Azərbaycan Yaziçılar Birliyinin üzvlüyünə qəbul edildi.

İyirmi yaşında ikən bir bədbəxt hadisə nəticəsində ömürlük şikəst qalan, həyatını əlil arabasında, yataqda keçirən Rövzət öz həyatını əbədi olaraq Səzə bağlamış, taleyinin yazarı kimi "Mən taleyin içində, Tale mənim içimdə", - deyərək duyuğu və düşüncələrini, ağrı-acılarını poetik şəkildə oxucularına çatdırılmışdır. Ona sarsıcı zərbə vuran qədər-qismətə boyun əyməmiş, özü "dustaq" olsa da, xəyalları göylərdə pərvaz etmiş, şeirləri ilə neçə-neçə ürəkdə özünə yuva qura bilmışdır. Güclü həyat eşqi, əzmkarlığı, zəhmətkeşliyi sayəsində ali təhsil almış, oxuyub-öyrənmiş, bütün çətinliklər qarşısında mənəvi qələbə calmış, heç vaxt sınmamış, əyilməmişdir. Bu məgrurluq bəzən ona baha başa gəlsə də, yolundan dönməmiş, həmişə öz vüqarını qoruyub saxlaya bilmişdir. Şair kiçik bir şeirində buna işarə edərək yazar:

**Hər qapıdan əyilmədən,
şax keçmişəm,
Buna görə çox arzumla,
sevincimlə görüşlərə geçikmişəm.**

Rövzətin şəxsi həyatı, ağır taleyi ilə bağlı düşüncələrinin bədii ifadəsi olan çoxlu şeirləri var. "Tənha əlil" şeirinin qəhrəmanı həm də müəllifin özüdür, şeiri həyecansız oxumaq, duyğulanmaq mümkün deyil:

**Yenə payız geldi... yağışlar yağır
Onun kədər dolu baxışlarına.
Il boyu pəncəre dalından baxır
Yazın günəşinə, qışın qarına.**

**Təklikdən az qala bağıri çatlayır,
Divarlar dörd yandan gəlir üstünə.
Bir-bir kitabları açır, qatlayır,
Çatmir hövsələsi, təntiyir yenə.**

**Tənhalıq əzabdır, illah, bu yaşda,
Sevib-oxşayani, duyanı yoxdur.
Əlindən düşəni özündən başqa
Qaldırıb yerinə qoyanı yoxdur.**

**Bir ömr boyunca əzaba dözən
Nə dəmir, nə polad, adicə candır.
Dözümü sınaga çəkilən insan
Sonakan dözürsə, o, qəhrəmandır.**

Ustad şairimiz Məmməd Araza ithaf edilmiş "Yaşadım" adlı şeir də bu qəbilədən olan, ürəkləri riqqətə getirən poeziya nümunəsidir:

Bir şair vardı - Rövzət

**Bir mən oldum, bir dörd divar, otaqda
Gah pəncəre önündə, gah yataqda.
Fikrim azad, əl-ayağım "qadaqda",
Bu da belə bir ömürdü, yaşadıdım.**

Maraqlıdır ki, belə ağır durumunda da şair dünyaya, Yaradana ası olmur, geləcəyə olan ümidi, inamını itirmir. Bilir ki, "Sınaqdan, əzabdan üzüağ çıxan, Tanrı dərgahında cənnətlək olur". Rövzət sanki özünə, eləcə də taleyindən sarsıcı zərbə alan digər insanlara üz tutaraq deyir: "Bu dünyadan küsmə belə, Ay payızqa qalan çıçək!" Bir neçə bəndini misal getirmək istədiyim "Dünya əla dünyadı" şeirinə də məhz bu cür nikbin hissələr, duyğular hakimdir:



**Dünya - insan qazanıdı,
İnsan - tale yazanıdı.
Yaxşılığa yozanıdı,
Yozduğu yalan olmasa.**

**Yazan necə tale yazdı,
Bir üzü qış, biri yazdı.
Bu dünyada dayanmadım,
Qəlbimdə qalan olmasa.**

**Bu dünya qala dünyadı,
Demərəm, bəla dünyadı.
Vallah, nur-əla dünyadı,
Gözümüzdə salan olmasa.**

Rövzət 90-ci illərdə baş verən içtimai-siyasi hadisələrə də ayıq, vətəndaş şair gözü ilə baxmış, o illərdə yazdığı şeirlərində vətən dərdini, torpaq itkisindən doğan ağrı-acıları, düşmənin namərdiliyini, şəhid ucalığını bədii, obrazlı şəkildə qələmə almışdır. Dar gündə hamını birləşməyə, yağı düşmənə qarşı eyni cəbhədə mübarizə aparmağa səsləyən şairin aşağıdakı misraları nəcə də müdrik səslənir:

**Hərənin öz ömrü, taleyi, ancaq
Hamının Vətəni eynidir, gördüm.**

Yaddaşımızın, tarix kitabımızın qanlı bir səhifəsi olan 20 Yanvar hadisələrini əks etdirən bu misralar çap sərrast deyilmişdir:

**Dəyişdi çox ömrün axarı, çəmi,
Bu qırğıın bütöv bir xalqın yasıdır.
Bu ölüm-itimli sonsuz ələmi
Tarix yaddaşında yaşadasıdır.**

Vətən, torpaq uğrunda canını qurban verən şəhidlərimiz haqqında bir-birindən gözəl, dəyərli nə qədər şeirlər yazılmış, fikirlər deyilmişdir. Rövzətin cəmi dörd sətirdən ibarət olan "Şahid" şeiri

də, ele bilirəm ki, dillər əzbəri olmağa layiq poetik bir nümunədir:

**Hər şəhid -
yatıldığı torpağın
sahibi olduğuna
şahiddir, şahid.**

Rövzətin yaradıcılığında nöqsanlıra, hər cür eybəcərlilərə qarşı çevrilən tənqidli ruhlu şeirlərə, uşaqlar üçün yazılmış poetik nümunələrə, təmsillərə, rus poeziyasından tərcümələrə də rast gəlinir. Müəllif dəhaçox heca vəznində yazsa da, əruz vəznində, sərbəst formada şeirləri də vardır. Onun "Qısa setlər" adlandırıldığı, müxtəlif illərdə qələmə alınmış maraqlı deyimləri də diqqəti cəlb edir. Bu sərrast, ləkənə ifadələrdə müəllifin mənəvi dünyası, həyata və insanlara baxışı, fəlsəfi fikir və düşüncələri öz əksini tapmışdır. Əsasən, yaradıcılıqla, şeirlə bağlı olan belə ifadələrdən bir neçəsinə nəzərdən keçirmək pis olmazdı:

- Şeir yazmaq - özü-özüylə danışmaqdır;
- Ən gözəl fikir fəhmlə deyiləndir;
- Fiziki zövq müvəqqəti, elm və yaradıcılıq ömürlük olur;
- Cavabsız sevgi də şairi yaradıcılığa ruhlandırır;
- Hami yazır... Başını qaldırıb başqasının yazısını oxumağa heç kəsin vaxtı yoxdur.

Rövzətin poeziyasında diqqəti cəlb edən əsas məqamlardan biri də budur ki, onun bədii deyim tərzi, poetik ifadə üslubu orijinal və özünəməxsusdur.

Şeirlərində maraqlı bənzətmələr, epitetlər, metaforalar işlətməsi onları daha şirin və oxunaqlı etmişdir. Bu şeirlərin əksəriyyəti müəllifin iç dünyasının, daxili aləminin güzgüsündür. Misralardan görünən dünya bütün ağrı-acıları, sarıntıları, əzabları ilə birgə Rövzətin öz dünyasıdır.

Özünən də etiraf etdiyi kimi, "Kitablarım içimdəki dünyadan sərgi dərgisidi, Açıñ, baxın bu dünyadan içimdəki şəkil-lərinə".

Müəllifin sağlığında çap edilmiş sonuncu kitabına "Taleyinin yazarı" adlı müqəddimə yazmış Vahid Hüseyin Rövzət yaradıcılığına münasibətini belə ifadə etmişdir: "Rövzət fərdi yaradıcılıq üslubuna malik şairlərimizdəndir. O, şeiri fəhmlə yazır və fikrin obrazlı ifadə tərzi ilhamına xas bir keyfiyyətdir. Şeirin məzmun-forma qırılmazlığı tələbini gözləyir, demək olar ki, bütün ölçülərdə eyni uğurla yazar. Onun şeirləri ritorika və udurmacılıqdan, sünilikdən uzaq, ürəyəyatlı duyuğu və düşüncələrlə zəngindir". ...1939-cu ildə Şəki şəhərində doğulan, məşhur Dəmirçizadələr nəsilinə mənsub olan Rövzət 2010-cu ildə Bakıda gözlərini həyata əbədi olaraq yumdu, cismani ağırlardan, mənəvi əzablardan xilas olaraq "Sağalmaz dərde dözəni, illərcə çarə gəzəni, Ağır həyatdan bezəni, Özüne bağlayan dünya"ya vəfa etdi. O, şeirlərindən birində öz işıqlı məramını, arzu-diləyini bəyan edərək belə yazardı:

**Niyətim işıqlı, arzum xeyirxah,
Yaxşılıq hissili düzələk elədim.
Özüm yaman gündə yaşadıdım, ancaq
Hamiya xoşbəxtlik, ağ gün dilədim.**

Bizim də borcumuz mərhum şairimiz Rövzəti tez-tez yad eləmək, ona Allahdan rəhmət diləməkdir.